



Rəsul RƏXŞANLI

Axşam gəzintisine çıxanda babam uzağa gedə bilmirdi. Gəzişmək gündən-günə ağırlaşdırımdan həyətdə herlənirdi, ağacların uzun budaqları altındakı skamyalarda əyləşirdi. Maraqlı səhbətcil olduğundan tənha qalmırıldı. Həmsəhətərindən eşitdiklərini də hərdən evdə biziə danişirdi, özünə maraqlı görünənləri. Cavanlığında fotomüxbir işləmiş üz-üzə binanın sakininin danişdiqları mənə də maraqlı görünürdü. Müxbirin söylədlərini öz dilindən eşitməyə məndə maraq oyandı. Babam həyətə düşəndə mən əksər halda dərslerimi öyrənmiş olduğumdan axşamların birində babamla həyətə düşdüm. Fotoqraf artıq həyətdə idi, tənha gəzişirdi. Üz-üzə gələndə babandan sonra mənimlə də salamladı. Bu xoşməcazlı aqsaaqqal mənə gülümşəyib başını tərpətdi. Onlar gəzişdikcə nələr haqdasa qisaca səhbətlər edirdilər.

Fotomüxbir tez-tez yan-yörəyə göz gəzdirirdi. Yan-yörədə ağaclar, kollar və adda-budda, tək-tük çiçəklər bitmiş otluq idi. Bir neçə hündür binanın ortasındaki bağçada çox növ ağaclar, kollar vardı, cəzibədar görünürdü. O hamisəna baxırdı. Çinara da, nara da, söyüdə də, heyvaya da. Qızılıgül koluna da, adını bilmədiyim kola, ağaca da. İri palidim yanlara uzanmış budaqları altındaki təzə rənglənmiş uzun skamyaya yaxınlaşanda babam əyləşmeyi təklif elədi. Onlar əyləşdi, mən də babamın yanında. Babam xarici ölkələrdəki səfirliliklərde, konsuluqlarda işlərkən şahidi olduğu qəribəliklərdən qisaca nələrse danişirdi. Nəyi-sə ətraflı, uzun-uzadı, danişmağa hövsəlesi çatmadı, qocalmışdı. Hansısa iri, gözəl şəhərdən söz açarkən fotoqraf orada olduğunu və xoş xatirəylə evə döndüyünü dedi. – Nə əcəb bu haqda indiyədək söyləməmisən, - babam təec-cübələ xəbər aldı. Fotoqraf önce: – Bilmirəm, - cavab versə də qisa sükutdan sonra, - yəqin yadına düşməyib, - əlavə etdi. – Nə münasibətlə getmişdin? – Beynəlxalq müsabiqə vardi, bir neçə şəkil təqdim etmişdim. Birini isə gizlicə. Ele o da diploma layiq görülmüşdü. Bu mənim xaricdəki ilk uğurum idı – Niyə gizlicə? – Onu yerli qəzet-jurnalda vermirdilər, müsabiqələrə buraxmındılar. Məgər beynəlxalq müsabiqəyə buraxardılar mı? Sadəcə senzuradan kecməzdı. Siz ki, yaxşı bilirsiz sovet dövrünün qaydalarını. Babam: – Hə, haqlısan. Şəkil kim haqqdaydı, nədən çəkilmişdi? – Mühərribə iştirakçısının şəkliydi. Qələbə gündündə Qələbə memorialı qarşısında çəkilmişdi. – Belə şəkli niyə buraxmıldalar? – Şəkil ürək dağlayırdı, - içini çəkib deyən fotoqraf gözlərini yumdu. Sükkut dözməyən babam onu dilə getirməyə cəhd elədi: – Danişsana. Niyə? Səbəbi nədi? Necə olmuşdu? – Qələbə gündündə Qələbə memorialı ətrafinda maraqlı şəkillər çəkə bildiyimdən onları çıxarmağa evə tələsdim. Evdə anladım ki, çətəmi unutmuşam. Qayıtdım, ümidi

cüzi olsa da. Bəzən cüzi ümid də nəticəli olur. Nə yaxşı ki, qayıtdım, ümidi mi itirmədim, tənbəllik eləmədim. Çantam qoysduğum yerde idi. Kimsə özünüñkü olmayana əl vurmasa niyə də yerində qalmasın? Əylilib götürəndə memorialın mərmər döşəməsində nə görəsəm yaxşıdı? Babam sual dolu gözlərini iri açaraq ona zillədi. Fotoqraf sualı elə tərzdə vermişdi ki, mənə də maraqlı gəldi onun gördüyü. Ona diqqətlə baxdım, amma sual verməyə cəsarətim çatmadı. – Memorialın qara mərmər döşəməsində balaca araba vardi. Araba deyəndə, sadə təkərlər üstündə üzü köhnə dəriylə örtülmüş ləvhə. Dördkünc ləvhəyə kişi qayışlarla bağlanmışdı. Üzülmüş paltarlı yaşılı kişinin ayaqları dibindən yox idi. Qolları da dirsəkdən protez. Kürəyində çantası, bağlarını çiyinlərinə keçirmişdi. O protez əl - qollarıyla mərmərə söykənib itələnir, arabada irəliliyirdi. Baxmağa ürək dözməsə də özümü tez ələ almağı bacardım. Nə yaxşı ki, geri döndənə fotoaparati çiyinmə keçirmişdim, bəlkə də özümənə xəbərsiz. Bir neçə nöqtədən şəkil çəkə bildim. Hər halda düzgün eləmişdim. O məni qıygacı süzdü. Xoş gülümşəyib sakitləşdirici baxışla ona baxdım ki, etiraz etməsin. O dinmədi. Üzündə qarışq hissələr oxudum. Sərtlik də, nəciblik də. Dilə gəldim: – Şəklinizi çəkmək olarmı? Sonra da düşündüm ki, bu nə yersiz sualdı verirəm, kişinin şəklini çəkəndən sonra. O cavab verməyə tələsmədi, haçandan-haçana suala ələ sualla cavab verdi: – Faydası nə? – Qəzətimizdə verərdim, icazənizle. Kişi dinnədi, azca əsəbiləşdi, mənəcə. – Rəsmi qəzətin müxbiriyəm. – Müdiriyət izin verməz. – Necə təyin elədiz? Müdiriyətimzə tanışlığınız varmı? – İllərcə çəkiblər... Mehəz müdiriyət ... qol qoymayıb. Hətta, müdiriyəti razı sala bilsəniz bələ yuxarıdakılar “yox” deyəcək. Vaxt itirməyin, kağız, dərməna hayifinizi gəlsin. Bu sözleri eşidəndə nə qədərsə ümidsizliyə qapılsam da dilimi saxlamadım: – Sözümüz eşidir müdiriyət. Ona ələ baxırdım ki, sanki az qala yalvaracaqdım. Həssas imiş, yumşaldı: – Hay-

lə emalatxanama getmək, şəkilləri çıxartmaq haqda düşünürdüm. – Cox sağ olun, çox raziyam, - deməkələ ona təşəkkürümüz bildirdim, sağ əlimi ürəyimin üstünə qoymuşdum. O təmkinlə dedi: – Mən də çox razı qalarım, şəkillərdən hansısa çıxacağı qəzet nüsxəsini mənə çatdırısanız. – Əlbəttə, hökmən, görüşərik. Şəkilləri baş redaktorun masasına bir qədər özümdən razi halda yan-yanaya düzdüm. O baxdı və kişinin şəkillərini üst-üstə topalayıb masanın qirağına çəkdi. – Niyə, - soruştum. Baş redaktor sualımı cavablandırmağı lazımlı bilmədi. Onun şəkillərini qəzətlərə, jurnallara apardı. Qonordan intina elədiyimi dedim. Niyə belə? Yooox, bunlar başla, qəlblə düşününlər, amma onun arxasıyla. Bu nə oyundu başıma gəldi? Neyləməliyəm? Bircə məqamla təskinlik tapdım, o mənə zəng eləmirdi. Günlər ötdü, anladım ki, bu təskinlik sayıla bilməz, özünu aldatmaqdən savayı bir şey deyil. Onun mənimlə səmimiyyəti qarşısında mənim gizlənməyim nə demək olardı? Yooox, yoox, əsla yox. Bu kişilikdən olmaz. Onunla görüşməliyəm. O hec də elə-bələ adamlardan deyil, hazırlanıq getmək... Salamlasdıq, konverti ona tərəf uzatmaq istədim, cəld əlimi geri çəkdim. Açıb içindəki şəkilləri bir-bir göstərdim. Diqqətlə baxırdı. Ona gətirmişəm, nəsə dedim. Minnətdarlıq bildirdi. Şəkilləri konvertə qaytarıb icazəsiylə kürəyindəki rəngi solmuş çantasına qoymadı. Möhələt istədim, onları üzə çıxarmağa. Alınmayıacağımı qətiyyətlə bildirdi. Qəzətlər, jurnallar, televizor, radio buraxmayıb. Baş qoşmayım, işimlə məşğul olum. İçimdə ona söz verdim, mən bu şəkilləri üzə çıxarağam, tamaşaçı auditoriyasına. Savaşda etdiklərindən xəbər aldım. Nələrsə söylədi, qısa, təvəzükərləqlə. Sonda niyə evinin yaxınlığında bağçada yox, burada görüş təyin etməsiylə maraqladım. – Bu, - o başı ilə memoriala işarə vurdur, - mənimcün ən əzizdi şəhərdə, bu canlıdı, adamlarımıza görə, torpağımıza görə hər şeyindən keçənlərin özüdü. Unudulmasınlar deyənə kimlərsə onları qranit-

Onların hamisini arzusuna çatdırıldımdan, vətəni düşmənə vermədiyimdən yəqin ki, biri də mənə arzuma çatdırar. Qullugunda dayanar, şirin balalar doğar. İndən belə onların qayğısını çəkərəm. Onlarsa mənimlə fəxr edirlər. O mənə baxdı, yəqin fikrimdən keçəni aydınlaşdırmaq məqsədiyle. Nəsə demədim, gözlərimi ondan çəkmədən sadəcə başı mənə aşağı-yuxarı tərpətdim. – Onları camaatımızı sevən, torpağımıza bağlı adamlar kimi böyüdərəm. Birisi tapılmadı, arzuma yetirmədi. Baxmayaraq ki, onların hamisini arzusuna çatdırmışam, bu şəhəri düşmənə verməmişəm. Özlərinin ölməyə, əsir düşməyə qoymamışam. Güclü düşmən şəhərimiz haqda ayrıca plan çizmişdi, sərvətinə görə, gözəlliyyinə görə. Düşmən qarşısında möhkəm dayandıq, geri qovduq. Camaatımızı yadellilər qarşısında boyun əyməyə qoymadıq. Sərvətimiz də özümüze qismət oldu, şəhərimiz də özümüze qaldı. Bu yolda nələrimi itirdim ... İndisə, hətta, allığımın tən yarısını verdiyim qulluqcu da mənə həqarətlə baxır. Görəməzliyə, anlamazlığa vururam. Çarəm nədi? Başqası tapılacaqmı? O susdu. Dənizə üz tutdu. Sahilə yaxın dalğalarда yellənən yelkənlə qayıqlara, onlardan xeyli arxadakı böyük gəmilərə baxdı. Sual verib, nəsə deyib fikrini düşüncələrindən, bəlkə də deməyə hazırlaşdırdıqdan yayındırmaq istəmədim. Desin, ürəyindəkili. – Adamlar, hamısı da olmasa əksəriyyəti dərin deyil. İcdəki zənginliyə yox, üzdəki gözəlliyyə üs-tünlük verirlər. Belədi həqiqət, acı həqiqət. Bircə şeydən razıyam. Canımı əsirgəmədiyim torpaqda gəzirəm, kimsəyə borcum yoxdu, zeifin çörəyinə əl uzatmamışam, vətənin nəyinə xor baxmaşıam. Mənə də qalan budur. Kişi xeyli susdu. Hə, deməli, sözünü bitirib. Onun çölü göz qabağındaydı, içi də göründü. – Biletimi almışam, uçacağam həftə sonu. Xoş xəbərlə qayıdağam. Təkidlə dedim, üzüne baxaraq. Başını qaldıraraq mənə baxdı, baxışlarında sanki ümid işltısı peydə olmuşdu. Hə, hə, elədi, yanılmamışdım. Gərək ki, onu inandıra bilmədim.

FOTOMÜXBİRİN XATIRƏSİ



finiz gəlmirsə sadaladıqlarına... etiraz elemirəm, müxbir yoldaş. Nə qədər fikrini dəyişməyibse çəkim deyə fotoaparati cəld ona tuşlayanda ürəyə yatan həzin səsle: – Sizə yoldaş dediyimə görə incimədinizmi, - soruşdu. Aparati gözümüzdən uzaqlaşdırımdan: – Əsla, əsla, - cavab verdim, - niyə inciməliyəm. Tələsik bir neçə nöqtədən şəkillər çəkdim, sonra da təəssüfləndim. O məni tələsdirdim. Daha neçəsini çəkə bilərəm. Memorialın qarşısındaki lazımlı bildiyim nöqtədə dururdum, dediyim kimi. Cəsarətləndim. Müxtəlif mövqelərdən daha bir neçəsini çəkdim. Bu şəkillərə görə “sağ ol” eşidəcəyimə əmin idim. Tezlik-

döndəriblər, əlləri var olsun... mən də burdayam, - sonda piçıldadı. Bu kişini unuda bilmirdim. Ona nəsə eləmək istəyi vardı içimdə. Xaricdən alındığım xəbəri çatdırmağa tələsdim. Elə orada görüşdük. Savaş mövzusunda keçiriləcək foto müsabiqə-sərgiyə üç şəklim qəbul olunub, biri onun memorial qarşısında çəkdiyim şəkli. Dəvətliyəm. Hansısa mükafata layiq görüləcəyinə əminəm. Onun fotosuyla, alacağım mükafatla şəkil ya da video çəkdirəcəm. Ona gətirəcəyəm. – Alınmaz. – Niyə? – Yازım belədi, - içini elə çəkdi ki, az qala ürəyim köksündən qopacaqdı. – Bu dəfə artıq alımb, - qətiyyətlə dedim. O başını bulayıb arabasıyla skamyadan yerə rahatca tullandı. Nəzəri cəlb etməyəcək tərzdə memorialı yuxarıdan aşağı ehtiramla süzüb yüngüləcə baş əydi. Protez əllərini irəli uzadaraq yerə möhkəm basıb arbasını sürdü. Ardinca addımladım. Xeyli dinməzəcə getdik. Suallarım yarandı. Üzü dənizə tərəf qoyulmuş skamyaya işarə elədim: – Oturaqmı? Skamyaya qalxdı, çətinlik çəkmədən. Yanında əyləşdim. Söhbət elədik. Arada soruştum: – Ən dəyərli arzunuz şəklinizin hardasa çapıdırı? Sınayıcı baxışlarını gözümüzdə, üzümüzdə gəzdirdi. Asta səsle: – Həmin arzum savaşdan qayıdanda, yolda ürəyimdən keçmişdi. Yarı canımı adamlarımızın, torpağımızın yolunda qurban verdiyimdən mənə ehtiramla yanaşcaqlar.

Onun şəkli xüsusi diploma layiq görlüdü. Nə yaxşı. Sərgi salonunda şəkillər çəkdirdim, onun şəkliylə yanaşı, diplomun mənə təqdimatında, jurnalist xənumun sualını cavablandırımda. Beləni sevindirməkdən gözəl nə ola bilər? Bilsin ki, nə vaxtdan qəlbində gəzdirdiyi “yazım belədi” fikri yanlışdı. Hava ilmanından gəlib evə girəndə dərhal emalatxanama keçdim. Fotoaparatıma çəkdiyim şəkili çəktim. Müsabiqədə mənə verilmiş şəkillərlə birgə konverte saldım. Həmin şəhərdə onun adına alındığım xatirə hədiyyəsini də konvertin üstüne qoymadım. Sonraya saxlamaq fikrim yox idi. Sabahda görüş təyin etməyə zəng vurdum. Dünyasını dəyişibmiş. Bu nə işdi? Axi ona söz vermişdim. Neyləməliyəm? Ona hazırladıqlarını qəbrinə qoymadım, üstünə azca torpaq tökdüm, onun qoruduğu torpağı. Nə qədər hadisənin şahidi olmuşam indiyədək, neçəsi ni unutmuşam, deyə bilmərəm. Bunusa yaddan çıxara bilmərəm. Fotoqraf söhbətini bitirib əllərini dizlərinə vurdu. Ayağa qalxıb babama baxdı: – Bəsdi oturduq, gəzişək, ayaqlarımız açılsın. Babam da, mən də ayağa qalxdıq, bağçada gəzişdik. Bu söhbəti bizə babam üç-dörd cümləyle söyləyəcəkdi. Fotomüxbirin söhbətlərini bundan sonra da öz dilindən eşitməyə hərdən babamla gəzintiyə çıxırdım.